



UĞURLA BİRLİKDƏYİK!

RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI

(min
manatla)

A. KAPİTAL VƏSƏİTLƏRİ	
1	2
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	444 774.35
2. I dərəcəli kapitaldan tutulmalar	5 552.88
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I – 2)	439 221.47
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	34 651.94
5. Məcmu kapital (3+4)	473 873.41
6. Məcmu kapitaldan tutulmalar :	42 396.92
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	431 476.49
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, N bəndindən)	2 191 866.06

faizlə

1	Sistem əhəmiyyətli banklar üzrə Norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla Norma	Fakt
1	2	3.00	4.00
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	6.00%	0.05 %	20.04
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	12.00%	0.10 %	19.69
11. Kontr-tsiklik kapital buferi	0%-2,5%		-